

Dövlət Statistika Komitəsində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.



Mayın 8-i Dövlət Statistika Komitəsində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Öncə Ulu öndərin büstü önünə tər çiçəklər qoyulmuş, ümummilli liderin nurlu xatirəsi dərin ehtiramla yad edilmişdir. Tədbir başlanmazdan əvvəl Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş kitab sərgisinə baxış olmuşdur. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Ulu öndər Heydər

Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbirdə Milli Məclisin deputatı Nizami Cəfərov, İctimai Siyasi universitetin rektoru Rasim Nəbiyev, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi müdirinin müavini Malik Heydərov ilk öncə tədbir iştirakçılarını salamlamış, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı ətraflı məlumat vermişdir. Sonra söz Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevə verilmişdir.



Komitə sədri Arif Vəliyev öz çıxışında bildirmişdir ki, Ulu öndərin 90 illik yubileyi Azərbaycanın bütün bölgələrində təntənə ilə qeyd edilir, bu dahi insanın respublikamızın tərəqqisi naminə gördüyü nəhəng işlər bir daha xatırlanır.



Çıxışda bir daha vurğulanmışdır ki, mühüm iqtisadi və siyasi qərarları ilə yaddaşlarda iz qoymuş xalqımızın əbədi lideri, ömrünün 60 ildən çoxunu öz doğma xalqına, onun gələcək xoşbəxtliyinə sərf edən, xalqın ən ağır və çətin günündə onu öz şəxsi zəkası, müdrikliyi və siyasi uzaqgörənliyi hesabına xilas edən ulu öndər nəinki ölkəni iqtisadi və siyasi uçurumdan çıxardı, eyni zamanda xalqımızın gələcək inkişaf yolunun möhkəm təməlini qoyaraq Azərbaycanın 10 illər sonra da

inkişaf istiqamətini proqnozlaşdırmaqla dövlətimizin global inkişaf yolunu müəyyənləşdirdi. Bildirilmişdir ki, ölkəyə rəhbərliyi dövründə bütün sahələr kimi statistika da ümummilli liderin diqqətindən kənar qalmamışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra statistikanın inkişafına dair 5 dövlət proqramı qəbul edilmiş və müvəffəqiyyətlə yerinə yetirilmişdir ki, onlardan ilk iki proqram Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir.

Statistiklər işlədikləri dövr ərzində hər zaman dövlətin qayğısını öz üzərilərində hiss etmiş və ümummilli liderin statistika sistemində, onun fəaliyyətinə isti münasibəti qeyd etdiyi fikirlərində də ifadə



edilmişdir. Ulu öndər çıxışlarının birində qeyd etmişdir – “...Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır...”. Bu fikrin özü statistiklərə verilmiş ən yüksək qiymət deməkdir.

Heydər Əliyevin rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi statistika sistemində də islahatlar aparılmağa başlanmış, statistika orqanlarına dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilmiş, əmək şəraiti nəzərəcarpacaq dərəcədə yaxşılaşdırılmış, iş yerləri genişləndirilmiş, müntəzəm olaraq avadanlıqlarla təchiz edilmişdir və hazırda dövlət proqramına uyğun olaraq bu işlər davam etdirilir.

Azərbaycanın yeni tarix salnaməsinə qızıl hərflərlə yazılmış Heydər Əliyev dövrü hər bir azərbaycanlı üçün çox gərəkli bir tarixdir. Xalqımız gələcəyə böyük ümidlə baxır və öz taleyini Heydər Əliyevin milli dövlətçilik ideyalarının sadıq davamçısı, yüksək intellektə malik və praqmatik düşüncəli siyasətçi olan İlham Əliyevə etibar etmişdir.



Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları Saleh Mövlamov, Sevinc Quliyeva, Nigar Nağıyeva Ulu öndərin Vətənimiz üçün gördüyü işlərlə bağlı məruzələrlə çıxış etmiş, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkənin inkişafında böyük xidmətlərindən danışmışlar.



Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov və İctimai Siyasi universitetin rektoru Rasim Nəbiyev Ulu öndərin XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, təhsil və elm sahəsində, eləcə də onun Azərbaycançılıq ideologiyasının inkişafında rolu haqqında misilsiz xidmətlərindən bəhs etmişlər.

Bildirilmişdir ki, güclü iradəyə və milli ruha malik olan Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə tabe olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına və ən nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğur qazanmasına nail olmuşdur.





Daha sonra tədbir iştirakçıları tərəfindən ölkə Prezidenti, möhtərəm cənab İlham Əliyevə müraciət qəbul edilmiş və oxunmuşdur.

Sonda Komitənin əməkdaşları arasında keçirilmiş, Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat və dama üzrə turnirdə yüksək nəticələr göstərmiş əməkdaşlar Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev tərəfindən kubokla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

